



**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

**İQTİSADİYYATIN İNSTİTUSİONAL
SEKTORLARININ TƏSNİFATI**

(İKİNCİ VARIANT)

BAKI - 2014

**AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
STATİSTİKA KOMİTƏSİ**

**Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
13 avqust 2014-cü il tarixli 116/t
əmrilə təsdiq edilmişdir.**

***İQTİSADİYYATIN İNSTİTUSİONAL
SEKTORLARININ TƏSNİFATI***

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye, Vergilər nazirlikləri,
Mərkəzi Bank və Azərbaycan Milli Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutu ilə

razılaşdırılmışdır.

Təsnifat H.F.Bağirovun rəhbərliyi ilə

R.A.Səlimov, A.H.Mansurov, T.R.Əcəlov, N.C.Süleymanov, L.H.Salam-zadə və

F.E.Qocayev tərəfindən işlənilib hazırlanmışdır.

Müqəddimə

İqtisadiyyatın institusional sektorları təsnifatının (İST) 2-ci variantı onun birinci variantının yenilənmiş redaksiyası hesab edilir və 2008-ci il milli hesablar sistemində (MHS-2008) iqtisadiyyatın sektorlarının təsnifləşdirilməsinə dair verilmiş tövsiyələr əsasında işlənib hazırlanmışdır.

Bu təsnifat milli hesablar sisteminin hesablarında gəlir və xərc axınlarının, aktiv və passivlərin dəyişməsi, öyrənilməsi və təhlili, həmçinin ölkə iqtisadiyyatının institusional vahidlərinin təsnifləşdirilməsi və kodlaşdırılmasında istifadə üçün nəzərdə tutulmuşdur. Təsnifatın kodları bölgüsündə hazırlanmış məlumatlar makroiqtisadi məsələlərin işlənilməsində, vergi və kredit siyasətinin formalaşdırılmasında böyük rol oynayır.

Təsnifatın strukturu 2 seksiya, 5 bölmə, 21 altbölmə, 42 qrup və 48 altqrupdan ibarətdir.

Əsasən statistik məqsədlər üçün hazırlanmış bu təsnifat bütün aidiyyəti təşkilatlar tərəfindən istifadə edilə bilər.

İSTİFADƏ OLUNAN ANLAYIŞLAR

Bu təsnifatda aşağıdakı anlayışlardan istifadə olunur:

1. Azərbaycan Respublikasının rezidenti - Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcılıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafehinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı;
2. depozit qəbul edən korporasiyalar (mərkəzi bank istisna olmaqla) - əsas fəaliyyəti maliyyə vasitəçiliyinin həyata keçirilməsi olan korporasiyalardır. Bu məqsədlə onlar depozit və ya depozitlərə oxşar maliyyə alətləri (qısamüddətli depozit sertifikatları kimi) şəklində öhdəliklər qəbul edirlər;
3. digər maliyyə vasitəçiləri (sığorta korporasiyaları və pensiya fondları istisna olmaqla) - bazarda maliyyə əməliyyatlarında iştirak edərək maliyyə aktivlərinin əldə edilməsi məqsədi ilə pul, depozit və ya oxşar depozitlərdən fərqli formada öhdəliklərin qəbulu yolu ilə öz adından maliyyə xidmətləri göstərməklə məşğul olan maliyyə korporasiyalarıdır;
4. dövlət qeyri-maliyyə korporasiyaları - dövlət idarəetmə orqanları tərəfindən nəzarət edilən və rezident olan bütün qeyri-maliyyə korporasiyalarıdır. Korporasiyalara nəzarət direktorların təyin edilməsi yolu ilə korporasiyanın əsas siyasətini qurmaq imkanı kimi müəyyən edilir və “seçici” səhmlərinin nəzarət paketinin əldə edilməsi və ya səhmdarların səslərinin yarısından çoxuna nəzarət edilməsi yolu ilə həyata keçirilir. Təcrübədə nəzarətin başqa sübutları olmadıqda tövsiyə edilir ki, şərti olaraq hesab edilsin ki, institusional vahid bu və ya digər korporasiyaya, bu korporasiyanın səs hüququna malik olan səhmlərinin 50 faizindən çoxu onun sərəncamında və yaxud nəzarəti altında olduqda (məsələn, törəmə müəssisə vasitəsilə), idarəetmə hüququna malik olur;
5. dövlət idarəetmə orqanları - aşağıdakı institusional rezident vahidlər qruplarından ibarətdir: mərkəzi, regional və yerli səviyyədə idarəetmə orqanlarının bütün vahidlərindən; hər bir idarəetmə səviyyəsində bütün dövlət sosial təminat fondlarından; dövlət vahidləri tərəfindən nəzarət edilən və əsasən maliyyələşdirilən bütün qeyri-kommersiya təşkilatlarından;
6. ev təsərrüfatları - bir və ya daha çox fiziki şəxsdən ibarət olan, birgə yaşayan, öz gəlir və əmlakını tamamilə və ya qismən birləşdirən, əmtəə və xidmətləri birgə istehlak edən iqtisadi subyektdir;
7. ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatları - dövlət idarəetmə orqanları tərəfindən nəzarət edilməyən qeyri-bazar qeyri-

- kommersiya təşkilatlarıdır. Onlar pulsuz və ya iqtisadi cəhətdən əhəmiyyət kəsb etməyən qiymətlərlə ev təsərrüfatlarını mal və xidmətlərlə təmin edirlər;
8. xarici qeyri-maliyyə korporasiyaları - qeyri-rezident institusional vahidlər tərəfindən nəzarət edilən bütün rezident qeyri-maliyyə korporasiyalarıdır. Bu altsektora xarici dövlətlərin nəzarəti altında olan bütün korporasiyalar daxildir;
 9. institusional vahid - öz adından aktiv və gəlirlərə sahib olan və ona sərəncam verən, digər təsərrüfat vahidləri ilə iqtisadi münasibətlərə girən, mövcud qanunvericiliyə görə öz üzərinə maliyyə öhdəlikləri götürən və iqtisadi qərarlar verən və bunlara görə məsuliyyət daşıyan iqtisadi vahiddir;
 10. iqtisadiyyatın institusional sektoru – iqtisadiyyatda funksiyalarına və maliyyələşmə mənbələrinə görə oxşarlığını şərtləndirən institusional vahidlərin məcmusudur. Milli Hesablar Sistemində verilən tərifə görə rezident institusional vahidlər aşağıdakılardır:
 - korporasiyalar (maliyyə və qeyri-maliyyə);
 - qeyri-kommersiya təşkilatları (bazar və qeyri-bazar);
 - dövlət idarəetmə orqanları;
 - ev təsərrüfatları;
 11. işə götürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
 12. keptiv maliyyə müəssisələri və sələmçilər - aktivlərinin və ya öhdəliklərinin böyük hissəsi açıq maliyyə bazarları əməliyyatlarında iştirak etməyən, maliyyə xidmətləri göstərən institusional vahidlərdir. Onlar yalnız məhdud vahidlər qrupu çərçivəsində əməliyyatları həyata keçirən vahidləri və ya eyni holdinq korporasiyasına aid olan törəmə korporasiyaları və ya yalnız bir sponsor tərəfindən təmin edilmiş şəxsi vasitələr hesabına borc verən vahidləri özündə birləşdirir;
 13. korporasiyalar - bazarda satılmaq üçün mal və xidmətlərin istehsalı ilə məşğul olan və öz sahibi üçün gəlir əldə etmək məqsədilə yaradılan institusional vahidlərdir;
 14. kvazikorporasiyalar - rezident institusional vahidə mənsub olan, sərbəst korporasiya kimi fəaliyyət göstərən, öz sahibinə faktiki münasibəti korporasiyanın öz səhmdarlarına olan münasibəti kimi olan qeyri-korporativ müəssisədir (belə müəssisə hesabların tam dəstinə malik olmalıdır), və yaxud qeyri-rezident institusional vahidə mənsub olan, uzun müddət və ya qeyri-müəyyən dövr ərzində iqtisadi ərazidə əhəmiyyətli həcmdə istehsalla məşğul

olduğu üçün rezident institusional vahid kimi qəbul edilən qeyri-korporativ müəssisədir;

15. köməkçi maliyyə korporasiyaları - maliyyə aktivlərinə və öhdəliklərinə sahib olmaq imkanına malik olmayan, lakin maliyyə aktivləri və öhdəlikləri ilə əməliyyatlarla məşğul olan və ya bu əməliyyatların idarə edilməsi ilə bağlı qaydaları müəyyən edən maliyyə korporasiyalarıdır;
16. qalan dünya - rezident vahidlərlə hər hansı iş birliyində olan və ya onlarla qarşılıqlı iqtisadi və maliyyə münasibətləri olan qeyri-rezident institusional vahidlərinin məcmusudur. Qalan dünyaya fiziki olaraq müəyyən ölkənin coğrafi ərazisində yerləşən institusional vahidlər, məsələn, səfirliklər, konsulluqlar və ya hərbi bazalar kimi xarici anklavlar, habelə beynəlxalq təşkilatlar daxildir;
17. qeyri-kommersiya təşkilatları (bundan sonra–QKT) – Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə əsas məqsədi mənfəət götürməklə və əldə edilmiş mənfəəti iştirakçılar arasında bölüşdürməklə əlaqədar olmayan hüquqi şəxsdir. Hüquqi şəxs olan QKT istehlak kooperativləri, ictimai birliklər və dini təşkilatlar formasında yaradıla bilər. Belə birliklər müəssisələrin mülkiyyətçiləri, xeyriyyə fondları və digər fondlar, assosiasiyalar və ittifaqlar tərəfindən maliyyələşdirilir.
18. qeyri-maliyyə korporasiyaları - əsas fəaliyyət növü bazar əmtəələrinin istehsalı və ya qeyri-maliyyə xidmətlərinin göstərilməsi olan korporasiyalardır;
19. qeyri-maliyyə bazarının investisiya fondları - səhm və ya payların buraxılması yolu ilə əhalinin vəsaitlərini cəlb edən kollektiv investisiya proqramlarıdır. Əldə edilən vəsaitlər əsasən, qısamüddətli aktivlər istisna olunmaqla, maliyyə və qeyri-maliyyə aktivlərinə qoyulur;
20. maliyyə korporasiyaları - digər institusional vahidlərə maliyyə xidmətləri, o cümlədən pensiya fondları və sığorta xidmətlərinin göstərilməsi ilə məşğul olan bütün rezident korporasiyalardır;
21. maliyyə bazarı fondları (bundan sonra–MBF) - pay və ya səhmlərin əhaliyə satışı yolu ilə vəsait toplayan kollektiv investisiya proqramlarıdır. Əldə edilən vəsaitlər əsasən maliyyə bazarı alətlərinə, maliyyə bazarı fondlarının pay və ya səhmlərinə, ödəmə müddətinin bitməsi bir ildən çox olmayan köçürülən borc alətlərinə, məqsədi maliyyə bazarı alətlərinin faiz dərəcəsinə yaxın gəlir normasını əldə etmək olan bank depozit və alətlərinə investisiya qoyuluşudur. MBF-in səhmləri qəbz və ya birbaşa ödənişlərin digər növləri vasitəsilə üçüncü şəxs tərəfindən verilə bilər;
22. mənfəət əldə edilməyə yönəldilmiş təşkilatlar (bundan sonra–MƏYT);

23. mərkəzi idarəetmə orqanları - bura mərkəzi hökumət və onun nəzarəti altında olan QKT-lər daxildir. Mərkəzi idarəetmə orqanlarının səlahiyyətləri ölkənin bütün ərazisini əhatə edir. Onlar ölkə ərazisində fəaliyyət göstərən bütün rezident və qeyri-rezident vahidlərə vergilər tətbiq etmək hüququna malikdir. Onların siyasi funksiyalarına ölkənin müdafiə qabiliyyətinin, ictimai asayişin və qanunlara riayət edilməsinin təmin edilməsi, xarici siyasətin müəyyən edilməsi və aparılması daxildir. Onlar həmçinin müvafiq qanunvericilik və iqtisadiyyatın idarə edilməsinin müxtəlif metodları vasitəsilə səmərəli fəaliyyət göstərən sosial-iqtisadi sistemi təmin etməlidirlər;
24. Mərkəzi bank - ölkədə iqtisadiyyatın pul - kredit tənzimləməsi ilə məşğul olan dövlət orqanıdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin təmin edilməsidir. Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank: dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsinə təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
25. mülkiyyətdən və transferlərdən gəlir götürənlər - mülkiyyətdən və transferlərdən (qocalığa görə təqaüd və ya təqaüd və müavinətlərin digər növləri) gəlir mənbəyi kimi istifadə edən şəxslərdir;
26. milli özəl qeyri-maliyyə korporasiyaları - səciyyəvi xüsusiyyəti dövlət idarəetmə orqanları və ya qeyri-rezident institusional vahidlər tərəfindən nəzarət olunmayan bütün qeyri-maliyyə korporasiyaları-rezidentlərdir. Bu altsektora həmçinin mal və xidmətlərin istehsalı ilə məşğul olan bazar QKT-ləri məsələn, təhsil və ya səhiyyə sahəsində ödəniş əsasında xidmət göstərən bazar QKT-ləri və ya müəssisələrə xidmət göstərən ticarət birlikləri daxildir;
27. milli iqtisadiyyat - Azərbaycan iqtisadiyyatını təşkil edən institusional vahidlərin məcmusudur;
28. muzzla işləyən şəxslər - qeyri-maliyyə və maliyyə idarələrində, ümumdövlət idarəetmə müəssisələrində, qeyri-kommersiya təşkilatlarında və ev təsərrüfatlarında muzzla işləyən şəxslərdir. Bu istənilən mülkiyyət formasında müəssisənin rəhbəri və ya ayrıca şəxslə əmək şəraiti və onun ödənilməsi haqqında yazılı və ya şifahi formada əmək müqaviləsi (saziş) bağlayan işçilər qrupudur;
29. ölkənin iqtisadi ərazisi - hökumətin idarəçiliyində olan və hüdudları daxilində insanların, malların və kapitalın maneəsiz yerdəyişməsinin baş verdiyi coğrafi

- ərazidir. Ölkənin iqtisadi ərazisinə hava məkanı, ərazi suları və beynəlxalq sulardakı müstəsna istifadə hüququna malik olduğu kontinental şelf daxildir.
30. özüməşğul şəxslər - müstəqil və ya ortaqla işləyən və daimi əsasda heç bir muzzdu işçi tutmayan şəxslərdir;
 31. pensiya fondları - pensiya hüquqlarının və təqaüdlərin ödənilməsinin təmin edilməsinə yönəldilmiş sosial sığorta proqramlarının həyata keçirilməsi üçün yaradılan və təsisçilərindən ayrı olan təşkilati vahid qismində fəaliyyət göstərən qurumlardır;
 32. regional idarəetmə orqanları - hökumətin bəzi funksiyalarını mərkəzi idarəetmə orqanlarının səviyyəsindən aşağı, lakin yerli idarəetmə orqanlarının səviyyəsindən yuxarı səviyyədə həyata keçirən institusional vahidlərdir. Onlar - fiskal, qanunverici və icra səlahiyyətləri ölkənin ayrı-ayrı regionlarına şamil edilən institusional vahidləri özündə birləşdirir;
 33. sektorlar - institusional vahidlər qrupudur və hər bir institusional vahid bütövlükdə bir və ya digər sektora aid olmalıdır. Milli hesablar sistemi-2008 hesablarının tam ardıcılığı bir institusional vahid və ya vahidlər qrupu üçün tərtib edilə bilər;
 34. sığorta korporasiyaları - sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafeələrinin müdafiəsi sahəsində riskin, o cümlədən təkrarsığortaya münasibətdə sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemində müqavilənin tərəfi olaraq sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan, həmçinin təkrarsığortaçıya münasibətdə ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış riskləri sığortalayan (təkrarsığortalayan) tərəfidir;
 35. sosial təminat fondları - dövlət idarəetmə orqanları tərəfindən nəzarət edilən sosial sığorta proqramlarının həyata keçirilməsi məqsədilə yaradılan və dövlət idarəetməsinin hər səviyyəsində fəaliyyət göstərən müstəqil institusional vahidlərdir. Onlara dövlət tərəfindən nəzarət edilir, lakin maliyyə əməliyyatlarının həyata keçirilməsində müstəqildirlər. Fondların gəlirləri digər sektorların vahidlərinin vergiləri və ayırmaları hesabına, həmçinin mülkiyyətdən əldə edilən gəlirlər hesabına yararır;

36. ümumilikdə ölkə iqtisadiyyatı - rezident institusional vahidlərin məcmusudur. Ölkə iqtisadiyyatını təşkil edən rezident institusional vahidlərin məcmusu bir-birini inkar edən beş institusional sektorda qruplaşdırılır;
37. yerli idarəetmə orqanları - ayrıca institusional vahidlərdir və əsasən yerli idarəetmə orqanı tərəfindən nəzarət olunan qeyri-kommersiya təşkilatlarıdır. Yerli idarəetmə orqanları fiskal, qanunverici və icra səlahiyyətləri inzibati və siyasi məqsədlərlə bölünmüş iqtisadi ərazinin yalnız ən kiçik hissəsinə aid edilən institusional vahidləri özündə birləşdirir.

TƏSNİFATIN QURULUŞU

İqtisadiyyat sektorları təsnifatının quruluşu iki blokdan - eyniləşdirmə və ad blokundan ibarətdir.

Eyniləşdirmə bloku rəqəm kodundan istifadə etməklə kodlaşdırmanın ardıcıl sistemində və təsnifləşdirmənin iyerarxiya sistemində malikdir (I sütun).

Ad bloku iqtisadiyyat sektorlarının adlarını əks etdirir (II sütun).

Kodlaşdırma üçün birinci və ikinci, ikinci və üçüncü, üçüncü və dördüncü, dördüncü və beşinci işarələr arasında nöqtə qoymaqla beş işarəli onluq rəqəm kodundan istifadə olunur.

Təsnifat aşağıdakı işarələrlə verilmiş beş səviyyədən ibarətdir:

X	Seksiya (və ya birrəqəmli kodun səviyyəsi)
X.X	Bölmə (və ya ikirəqəmli kodun səviyyəsi)
X.X.X	Altbölmə (və ya üçrəqəmli kodun səviyyəsi)
X.X.X.X	Qrup (və ya dördəqəmli kodun səviyyəsi)
X.X.X.X.X	Altqrup (və ya beşrəqəmli kodun səviyyəsi)

Təsnifatın quruluşunun nümunəsi:

Seksiya 1	- Ümumilikdə iqtisadiyyat;
Bölmə 1.2	- Maliyyə korporasiyaları;
Altbölmə 1.2.2	- Depozit qəbul edən korporasiyalar, mərkəzi bank istisna olmaqla;
Qrup 1.2.2.1	- Depozit qəbul edən dövlət korporasiyaları;
Altqrup 1.2.2.1.1	- Depozit qəbul edən dövlət korporasiyaları – QKT.

İQTİSADİYYATIN İNSTİTUSİONAL SEKTORLARININ TƏSNİFATI

kod	ad
1	Ümumilikdə iqtisadiyyat
1.1	<i>Qeyri-maliyyə korporasiyaları</i>
1.1.1	Dövlət qeyri-maliyyə korporasiyaları
1.1.1.1	Dövlət qeyri-maliyyə korporasiyaları – QKT
1.1.1.2	Dövlət qeyri-maliyyə korporasiyaları – MƏYT
1.1.2	Milli özəl qeyri-maliyyə korporasiyaları
1.1.2.1	Milli özəl qeyri-maliyyə korporasiyaları – QKT
1.1.2.2	Milli özəl qeyri-maliyyə korporasiyaları – MƏYT
1.1.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən qeyri-maliyyə korporasiyaları
1.1.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən qeyri-maliyyə korporasiyaları – QKT
1.1.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən qeyri-maliyyə korporasiyaları – MƏYT
1.2	<i>Maliyyə korporasiyaları</i>
1.2.1	Mərkəzi bank
1.2.2	Depozit qəbul edən korporasiyalar, mərkəzi bank istisna olmaqla
1.2.2.1	Depozit qəbul edən dövlət korporasiyaları
1.2.2.1.1	Depozit qəbul edən dövlət korporasiyaları – QKT
1.2.2.1.2	Depozit qəbul edən dövlət korporasiyaları – MƏYT
1.2.2.2	Depozit qəbul edən milli özəl korporasiyalar
1.2.2.2.1	Depozit qəbul edən milli özəl korporasiyalar – QKT
1.2.2.2.2	Depozit qəbul edən milli özəl korporasiyalar – MƏYT

kod	ad
1.2.2.3	Depozit qəbul edən qeyri-rezidentlər tərəfindən nəzarət edilən korporasiyalar
1.2.2.3.1	Depozit qəbul edən qeyri-rezidentlər tərəfindən nəzarət edilən korporasiyalar – QKT
1.2.2.3.2	Depozit qəbul edən qeyri-rezidentlər tərəfindən nəzarət edilən korporasiyalar – MƏYT
1.2.3	Maliyyə bazarının fondları
1.2.3.1	Maliyyə bazarının dövlət fondları
1.2.3.1.1	Maliyyə bazarının dövlət fondları – QKT
1.2.3.1.2	Maliyyə bazarının dövlət fondları – MƏYT
1.2.3.2	Maliyyə bazarının milli özəl fondları
1.2.3.2.1	Maliyyə bazarının milli özəl fondları – QKT
1.2.3.2.2	Maliyyə bazarının milli özəl fondları – MƏYT
1.2.3.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən maliyyə bazarı fondları
1.2.3.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən maliyyə bazarı fondları – QKT
1.2.3.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən maliyyə bazarı fondları – MƏYT
1.2.4	Qeyri-maliyyə bazarının investisiya fondları
1.2.4.1	Qeyri-maliyyə bazarının dövlət investisiya fondları
1.2.4.1.1	Qeyri-maliyyə bazarının dövlət investisiya fondları – QKT
1.2.4.1.2	Qeyri-maliyyə bazarının dövlət investisiya fondları – MƏYT
1.2.4.2	Qeyri-maliyyə bazarının milli özəl investisiya fondları
1.2.4.2.1	Qeyri-maliyyə bazarının milli özəl investisiya fondları – QKT
1.2.4.2.2	Qeyri-maliyyə bazarının milli özəl investisiya fondları – MƏYT
1.2.4.3	Qeyri-maliyyə bazarının qeyri-rezidentlər tərəfindən nəzarət edilən

kod	ad
	investisiya fondları
1.2.4.3.1	Qeyri-maliyyə bazarının qeyri-rezidentlər tərəfindən nəzarət edilən investisiya fondları – QKT
1.2.4.3.2	Qeyri-maliyyə bazarının qeyri-rezidentlər tərəfindən nəzarət edilən investisiya fondları – MƏYT
1.2.5	Digər maliyyə vasitəçiləri, sığorta korporasiyaları və pensiya fondları istisna olmaqla
1.2.5.1	Digər dövlət maliyyə korporasiyaları
1.2.5.1.1	Digər dövlət maliyyə korporasiyaları – QKT
1.2.5.1.2	Digər dövlət maliyyə korporasiyaları – MƏYT
1.2.5.2	Digər milli özəl maliyyə korporasiyaları
1.2.5.2.1	Digər milli özəl maliyyə korporasiyaları – QKT
1.2.5.2.2	Digər milli özəl maliyyə korporasiyaları – MƏYT
1.2.5.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən digər maliyyə korporasiyaları
1.2.5.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən digər maliyyə korporasiyaları – QKT
1.2.5.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən digər maliyyə korporasiyaları – MƏYT
1.2.6	Yardımcı maliyyə korporasiyaları
1.2.6.1	Dövlət yardımçı maliyyə korporasiyaları
1.2.6.1.1	Dövlət yardımçı maliyyə korporasiyaları – QKT
1.2.6.1.2	Dövlət yardımçı maliyyə korporasiyaları – MƏYT
1.2.6.2	Milli özəl yardımçı maliyyə korporasiyaları
1.2.6.2.1	Milli özəl yardımçı maliyyə korporasiyaları – QKT
1.2.6.2.2	Milli özəl yardımçı maliyyə korporasiyaları – MƏYT
1.2.6.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən yardımçı maliyyə

kod	ad
	korporasiyaları
1.2.6.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən yardımçı maliyyə korporasiyaları – QKT
1.2.6.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən yardımçı maliyyə korporasiyaları – MƏYT
1.2.7	Keptiv maliyyə təşkilatları və sələmçilər
1.2.7.1	Dövlət keptiv maliyyə təşkilatları
1.2.7.1.1	Dövlət keptiv maliyyə təşkilatları – QKT
1.2.7.1.2	Dövlət keptiv maliyyə təşkilatları – MƏYT
1.2.7.2	Milli özəl keptiv maliyyə təşkilatları
1.2.7.2.1	Milli özəl keptiv maliyyə təşkilatları – QKT
1.2.7.2.2	Milli özəl keptiv maliyyə təşkilatları – MƏYT
1.2.7.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən keptiv maliyyə təşkilatları
1.2.7.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən keptiv maliyyə təşkilatları – QKT
1.2.7.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən keptiv maliyyə təşkilatları – MƏYT
1.2.8	Sığorta korporasiyaları
1.2.8.1	Dövlət sığorta korporasiyaları
1.2.8.1.1	Dövlət sığorta korporasiyaları – QKT
1.2.8.1.2	Dövlət sığorta korporasiyaları – MƏYT
1.2.8.2	Milli özəl sığorta korporasiyaları
1.2.8.2.1	Milli özəl sığorta korporasiyaları – QKT
1.2.8.2.2	Milli özəl sığorta korporasiyaları – MƏYT
1.2.8.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən sığorta korporasiyaları
1.2.8.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən sığorta korporasiyaları –

kod	ad
	QKT
1.2.8.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən sığorta korporasiyaları – MƏYT
1.2.9	Pensiya fondları
1.2.9.1	Dövlət pensiya fondları
1.2.9.1.1	Dövlət pensiya fondları – QKT
1.2.9.1.2	Dövlət pensiya fondları – MƏYT
1.2.9.2	Milli özəl pensiya fondları
1.2.9.2.1	Milli özəl pensiya fondları – QKT
1.2.9.2.2	Milli özəl pensiya fondları – MƏYT
1.2.9.3	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən pensiya fondları
1.2.9.3.1	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən pensiya fondları – QKT
1.2.9.3.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən pensiya fondları – MƏYT
1.3	<i>Dövlət idarəetmə orqanları</i>
1.3.1	Mərkəzi dövlət idarəetmə orqanları (mərkəzi hökumət)
1.3.1.1	Mərkəzi dövlət idarəetmə orqanlarının sosial təminat fondları
1.3.1.2	Mərkəzi dövlət idarəetmə orqanları, sosial təminat fondları istisna olmaqla
1.3.1.3	Mərkəzi dövlət idarəetmə orqanlarının qeyri-kommersiya təşkilatları
1.3.2	Regional dövlət idarəetmə orqanları
1.3.2.1	Regional dövlət idarəetmə orqanlarının sosial təminat fondları
1.3.2.2	Regional dövlət idarəetmə orqanları, sosial təminat fondları istisna olmaqla
1.3.2.3	Regional dövlət idarəetmə orqanlarının qeyri-kommersiya təşkilatları
1.3.3	Yerli idarəetmə orqanları

kod	ad
1.3.3.1	Yerli idarəetmə orqanlarının sosial təminat fondları
1.3.3.2	Yerli idarəetmə orqanları, sosial təminat fondları istisna olmaqla
1.3.3.3	Yerli idarəetmə orqanlarının qeyri-kommersiya təşkilatları
1.4	<i>Ev təsərrüfatları</i>
1.4.1	İşə götürənlər
1.4.2	Özüməşğul şəxslər
1.4.3	Muzdlu işçilər
1.4.4	Mülkiyyətdən və transferlərdən gəlir götürənlər
1.4.4.1	Mülkiyyətdən gəlir götürənlər
1.4.4.2	Təqaüd alanlar
1.4.4.3	Digər transferlərdən gəlir götürənlər
1.5	<i>Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatları</i>
1.5.1	Milli özəl
1.5.2	Qeyri-rezidentlər tərəfindən nəzarət edilən
2	Qalan dünya

MÜNDƏRİCAT

	Səh.
Müqəddimə.....	3
İstifadə olunan anlayışlar.....	4
Təsnifatın quruluşu.....	9
İqtisadiyyatın institusional sektorlarının təsnifatı.....	10